

- **Referans Klinik Laboratoriya Mərkəzi:** Nərimanov ray., M. Məmmədzadə küç. 8A
- **Referans Poliklinik Nəsimi filialı:** Nəsimi ray., M. Mirqasimov küç. 25A
- **Referans VIP filialı:** Səbail ray., Z. Əliyeva küç. 107A
- **Referans Poliklinik Əhmədli filialı:** Xətai ray., M. Hadi küç. 229D
- **Referans Poliklinik Mərdəkan filialı:** Xəzər ray., Mərdəkan qəs., Yesenin küç. 58
- **Referans Binəqədi filialı** (8-ci Stomatoloji Poliklinika): Binəqədi ray., Azadlıq pr. 167
- **Referans Poliklinik Bayıl filialı:** Səbail ray., Ak. Ə. Yaqubov küç. 19
- **Referans Sumqayıt Tibb Mərkəzi:** Sumqayıt şəh., S. Vurğun küç. 119
- **Referans Səyyar Ağstafa filialı:** Ağstafa şəh., Dəməriyolu vəzgəli dax.
- **Referans Qəbələ Tibb Mərkəzi:** Qəbələ şəh., A. Səhhət küç. 25A
- **Referans İslmayilli Səyyar Qanalma Məntəqəsi:** İslmayilli şəh., M. F. Axundov küç. 65
- **Referans Quba Tibb Mərkəzi:** Quba şəh., M. Qorki küç.
- **Referans Səyyar Tibb Qatarı:** Xaçmaz şəh., Dəməriyolu vəzgəli dax.
- **Referans Lənkəran filialı** (Avicenna Medical Center dax.): Lənkəran şəh., S.Bayramov küç. 19



Nərimanov ray., M. Araz küç. 105A

*0033
ÇAĞRI MƏRKƏZİ



Gəncə şəh., Atatürk pr. 120B

*0033
ÇAĞRI MƏRKƏZİ



Azərbaycanın ilk ÖZƏL Təcili Tibbi Yardım və Hava Ambulansı xidməti

*0003
ÇAĞRI MƏRKƏZİ



Masallı şəh., Qarabağ küç. 20

*0033
ÇAĞRI MƏRKƏZİ



Klinika Referans Medical Group
daxilində fəaliyyət göstərir


✉ info@referansclc.com
🌐 www.referansclc.com



ANTİFOSFOLİPİD SİNDROMU

Antifosfolipid sindromu, hüceyrələrin struktur elementi olan fosfolipidlərə qarşı antikislərin sintezi ilə xarakterizə olunan autoimmun xəstəlikdir.

Antifosfolipid sindromu zamanı qanın laxtalanma sistemi pozulur və damar divarında tromblar əmələ gəlir.



BİRİNCİLİ ANTİFOSFOLİPİD SİNDROMU

Heç bir klinik əlamət xəstəni narahat etmir. Hesab edilir ki, irsi meyillilik daşıyır.

İKİNCİLİ ANTİFOSFOLİPİD SİNDROMU

Digər xəstəliklərin fonunda yaranır.

- Bakterial və virus infeksiyaları
- Autoimmun xəstəliklər
- Sistem qızılı qurdeşənəyi
- Düyünlü periarteritit
- Onkoloji xəstəliklər

Dərman preparatlarının uzunmüddətli qəbulundan sonra müşahidə olunur.

- Oral kontraseptivlər
- Psixotrop maddələr
- İzoniazid

QEYD: Hamiləlik zamanı əsasən birincili antifosfolipid sindromu problem yaradır.

ANTİFOSFOLİPİD SİNDROMUNUN FƏSADLARI

- Ciftin aralanması
- Ciftin qopması
- Dölün inkişafının pozulması
- Dölün inkişafdan qalması

- Dölün məhv olması
- Spontan düşük
- HELLP-sindrom (Hemolysis, Elevated Liver enzymes and Low Platelets)
- Eklampsiya və preeklampsiya

GİNEKOLOJİ

- Stenokardiya
- Miokard infarktı

- Arterial hipertenziya
- Vaskulitlər

NEVROLOJİ

- İflilər və parezlər
- Miqren

- Psixiatrisk sindromlar
- İşemik insult

DERMATOLOJİ

- Livedo Reticularis
- Dərialtı hematomalar

- Dirnaqlı infarktlar
- Ətrafların xorali zədələnmələri

QEYD: Antifosfolipid sindromu yaşı 40-dan aşağı olan şəxslərdə miokard infarktin əsas səbəblərindən biridir.

ANTİFOSFOLİPİD SİNDROMU VƏ HAMILƏLİK

Hamiləlik zamanı ciftin damarları formalasdığı zaman bu sindrom nəticəsində damarlarda tromblar əmələ gəlir ciftin qan dövrəni pozulur (ciftdən dəqiqədə 500 ml qan keçir) və nəticədə müxtəlif ağrılaşmalara səbəb olur.

I TRİMESTER	II TRİMESTER	III TRİMESTER
SPONTAN DÜŞÜK	DÖLÜN MƏHV OLMASI	
	PREEKLAMPSİYA	
	DÖLÜN İNKİŞAFDAN QALMASI	
	VAXTINDAN ƏVVƏL DOĞUS	
	TROMBOZLAR	

QEYD: Antifosfolipid sindromu xüsusiət hamiləliyin ilk üç ayında olduqca təhlükəlidir.

ANTİFOSFOLİPİD SİNDROMUNUN LABORATOR DİAQNOSTİK MEYARLARI:

AFS diaqnozu qanda antifosfolipid antikislərinin təyini ilə aparılır.

✓ Anti-Kardiolipin IgG/IgM

→ Kardiolipinlərə qarşı antikislər

✓ Beta-2-qlikoprotein-1 IgG/IgM

→ Beta-2 kardiolipinlərə qarşı antikislər (antikislərli fosfolipidlər birləşdirən kofaktor)

✓ Fosfatidilserin IgG/IgM

→ Fosfatidilserinə qarşı antikislər

AFS PANEL

*Bu testlərlə yanaşı böyük əhəmiyyət kəsb edən **Lupus Antikoagulyant testinin** aparılması tövsiyə olunur.

QEYD: Hər hansı bir testin nəticəsi pozitiv olarsa, həmin nəticə 12 həftədən sonra yenidən təsdiqlənməlidir.

QEYD: Antifosfolipid sindromu diaqnozunu təsdiq etmək üçün bir laborator və bir klinik meyar müsbət olmalıdır!!!

QEYD: Vasserman reaksiyasının sıfılısın yoxluğunda müsbət nəticələr verməsi, antifosfolipid sindromunun diaqnostik əlamətidir!